

## Dua, dua, dua – 3

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

Rəhman və Rəhim Allahın adıyla

أَلْفُ أَلْفٍ أَسْتَغْفِرُ اللَّهَ مِنْ كُلِّ خَطِيئَةٍ وَمِنْ كُلِّ ذَنْبٍ وَمِنْ كُلِّ مَعْصِيَةٍ وَمِنْ كُلِّ مَا لَا يُحِبُّ رَبُّنَا وَلَا يَرْضَىٰ وَمَا لَا يَنْبَغِي لَنَا وَلَا يَلِيقُ بِنَا وَأَتُوبُ إِلَيْهِ.

Hər cür xətdən, günah və üsyandan Rəbbimizin xoşlanmadığı hallardan, qul olaraq da bizə yaraşmayan davranışlardan min bir kərə Əstəğfirullah edir, bağışlanma diləyirik.

اللَّهُمَّ اجْعَلْنِي حَلِيمًا سَلِيمًا أَوَاهًا مُنِيبًا مُتَوَاضِعًا خَاشِعًا مُتَحَلِّقًا بِأَخْلَاقِ الْقُرْآنِ  
وَقَوْرًا جَدِيًّا مَهِيبًا ذَكِيًّا فَهَمًّا فَطِنًا فَصِيحًا بَلِيغًا مُخْلِصًا مُخْلِصًا مُلْهِمًا مُشْتَقًّا إِلَى  
لِقَائِكَ وَإِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْأَبْدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım! Nə olur bizləri, həlim-səlim, bağı yanıq, könlü Sənə doğru meyli, boynu bükük, qəlbi titrək bəndələrindən eylə! Bizləri Quran əxlaqına bürü! Ağırbaşlı, ciddi, dik duruşlu, zəkali, qavrayışı iti, ağıllı şəxsiyyətlərdən eylə! Danışarkən, kəlam edərkən axıçı, bəlağətli danışdır. Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اللَّهُمَّ اجْعَلْنَا مِنْ عِبَادِكَ الْمُخْلِصِينَ الْمُخْلِصِينَ الْمُتَّقِينَ الْوَرَعِينَ الزَّاهِدِينَ الْمُقَرَّبِينَ الرَّاضِينَ  
الْمَرْضِيِّينَ الصَّافِينَ الْمُحِبِّينَ الْمُحِبُّوبِينَ الْمُشْتَاقِينَ إِلَى لِقَائِكَ وَإِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ  
الْأَبَدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım bizləri, hər şeyi ilə Sənə təslim olmuş ixlashı, əlindən tutub qəlbini Özünə bağlayaraq ixlasa ərişdirdiyin, təyin etdiyən sərhədləri aşmayan təqvalı, halal-haram mövzusunda həsas olan vəra əhli, qəlbi dünyadan qopmuş zahid, Sənin yaxınlığını əldə etmiş müəqərrəb, Sənin ondan, onun da səndən razı qaldığı qullarından eylə! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اللَّهُمَّ حُبِّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُنَا إِلَى حُبِّكَ، وَالْإِخْلَاصَ وَرِضَاكَ،  
وَخَالِصَ الْعِشْقِ وَالْإِشْتِيَاقِ إِلَى لِقَائِكَ وَإِلَى لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْأَبَدِينَ  
وَدَهْرَ الدَّاهِرِينَ

Allahım sənin sevgini, Səni sevənlərin sevgisini, Sənin sevgini qazandıran əməllərin axtarış arzusunu qəlbimizə pərçimlə! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ عَفْوَكَ وَعَافِيَتَكَ وَرِضَاكَ وَتَوَجُّهَكَ وَنَفْحَاتِكَ وَأُنْسَكَ وَقُرْبَكَ  
وَمَحَبَّتَكَ وَمَعِيَّتَكَ وَعِنَايَتَكَ وَرِعَايَتَكَ وَكِلَالَتَكَ وَحِفْظَكَ وَحِرْزَكَ وَحِصْنَكَ الْحَصِينَ  
وَالنُّصْرَةَ عَلَى أَعْدَائِنَا كُلِّهِمْ أَجْمَعِينَ، وَخَالِصَ الْعِشْقِ وَالْإِشْتِيَاقِ إِلَى لِقَائِكَ وَإِلَى  
لِقَاءِ حَبِيبِكَ وَأَحِبَّائِكَ أَبَدَ الْأَبْدِينَ وَدَهْرَ الدَّاهِرِينَ

Allahım. Əfv və afiyət, razılığını qazanmaq, bizləri hər daim nəzərində saxlamağını istəyirik. Yenə Səndən, rəhmət əsintilərini hər daim üzərimizdən əsdirməni, ünsiyyətini, yaxınlığını, sevgini, hər daim Sənin yanımızda olmanı, yardım etməni, görüb-gözətməni, sağlam qala divarları ilə qorumanı istəyirik. Düşmənlərimizə qarşı bizə nüsrət ver, yardım et! Hər daim səmimi, Sənə, sənin sevdiklərinə və Səni sevənlərə qovuşma arzusu ilə ilhama, cuşa gəlmişlərdən eylə bizi!

## Ərzi-hal

Rəhman və Rəhim Allahın adıyla.

Ey gücü hər şeyə çatan Uca Allahım! Sənə, Sənin uca dininə, Kitabına, Peyğəmbərinə, Sənə inananlara və Sənin razılığını, heç bir gözləntiyə girmədən haqq-həqiqət yolunda çalışaraq, cəhd edərək qazanmağa çalışan insanlara, mömin qardaşlarımıza, ölkəmizə, xalqımıza, millətimizə düşmənçilik edən, torpaqlarımıza göz dikən pis niyyətli, hər zaman pislilik etməyi planlayıb onun ardınca gedən, həddini bilməz nadanların xaincə planlarını həyata keçirmələrinə fürsət vermə. Əgər hidayətdən nəsibləri

yoxdursa və xaincə planlarını həyata keçirməkdə israr edirlərsə Sən onların birliyini dağıt.. sistemlərini alt-üst et.. mənfi əməllərini həyata keçirmək üçün istifadə edəcəkləri hər cür imkanları, maddi-texniki bazalarını yarasız hala gətir.. planlarını poz.. binaları başlarına yıx.. vəziyyətlərini dəyişdir.. əcəllərini yaxınlaşdır.. heç kimsə haqqında heç bir pislik etməyə düşünmə fürsəti vermə! İçlərinə dərd sal, elə bir dərd ki, ancaq öz dərdləri ilə məşğul olsunlar. Onları, Sənin güc və qüdrətinin şanına yaraşır şəkildə cəzalandır! Ya Rəbb! Şanının ululuğuna və səltənətinin əzəmətinə yaraşır şəkildə həmd, təşəkkür ancaq Sənə layiqdir. Biz də sadəcə Sana həmd edirik. Rəsulun və həbibin Həzrət Məhəmməd Mustafaya, Əhli Beytinə və əshabəsinə səlat və salam eylə və o Nəbilər Sərvərinin üzü suyu hörmətinə bizim dualarımızı da qəbul eylə. “Salam olsun bütün peyğəmbərlərə; həmd, sənə edirik aləmlərin Rəbbi Allaha...”

## **Dua nədir?**

Dua, aciz, əlində heç bir sərmayəsi olmayan, möhtac və özünün də hər şeyin öhdəsindən gələ bilməyəcəyinin fərqundə olan insanın, boynu bükük, xəcalət içərisində və alçaq könüllüklə Rəhməti Sonsuza üz tutub, halını Ona ərz etməsinin, istədiyini də ondan istəməsinin ünvanıdır. O qapıya yönələn qul, Rəbbinə qarşı sağlam iman, güvən, etimad içərisindədir. O bilir ki, kainatda baş verən səbəblərin arxasındakı əsl səbəbkar Odur. Hər şeyə təsir edən, elmi, iradəsi, qüdrəti hər şeyin fəvqündə olan Rəbbi vardır. Bu yönü ilə dua Bir Olana yönəlib, digər qapılardan əl-ətək çəkərək tövhidi əldə etməkdir.